



## ORTAQ ƏDƏBİ DİLƏ DOĞRU...

Xeber365.com saytı Musavat.com saytı ilə birlikdə Türkiyə türkçəsinin regionda ortaq dilə çevrilməsi istiqamətində başladığı yəni layihə çərçivəsində avqustun 1-də Xəzər Universiteti Təhsil fakültəsinin dekanı Elza Səmədli ilə "Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - dekandan təklif" sərlövhəli müsahibə dərc etmişdir. Müsahibəni oxucularımıza təqdim edirik.

**Layihə çərçivəsində növbəti müsahibimiz Xəzər Universiteti Təhsil fakültəsinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru Elza Səmədlidir. O, tarixi və modern türk ləhcələri üzərində tədqiqatlar aparır.**

**— Elza xanım, türk dilinin regionda və dünyada yayılması qarşısalınmaz proses hesab olunur. Ancaq sizə də elə gəlmirmi ki, bunun üçün, ilk növbədə, turkdilli xalqlar bir-birilə ortaq türk dilində rahat danişa bilməlidir? Bu mənada, sizin təklifiniz nədir?**

— Mənim təklifim sadədir. Nə baxımdan sadədir? Məsələn, çox adam etiraf edir ki, Azərbaycan dili söz ehtiyatı baxımdan zəngin deyil, yaxud elm və texnologiya inkişaf elədikcə, biz onu ifadə edəcək sərf Azərbaycan dilində olan bir söz yaratmırıq. Biz onu olduğu kimi, yəni Avropa və ya rus mənşəli bir sözü olduğu kimi qəbul eləyirik. Amma Türkiyə türkçəsində qarşılığı tapılmış bu cür sözlər çoxdur. Ən azından belə nümunələr var, məsələn, bilgisayar. Biz "kompüter" olaraq bu sözü olduğu kimi almışıq, amma Türkiyə türkçəsində yeni bir söz yaradıblar. Ortaq bir dil yaratmaq qayəsi yerinə, ziyalılar olaraq hamımız öz sahəmizdə yazarkən, çıxış edərkən, danişarkən, yəni ortaq türk dilində olan sözlərdən istifadə edərək danişsaq, yazsaq, daha məqsədə uyğun olar. Süni dil yaratmaqdansa, bir-birimizi daha aydın başa düşəcə-

yımız tərzdə danışdığımız zaman bu ideya həyata keçəcək. Məsələn, hər hansı konfransda Orta Asiyadan gələn insanlar çıxışlarını rus dilində etmək yerinə, türkçə edə bilərlər. Vacib deyil ki, sərf Türkiyə türkçəsində olduğu kimi olsun. Yəni dediklərimiz aydın, başa düşülən olsun. Məsələn, "Tərcüman" qəzeti sərf Türkiyə türkçəsində deyildi, amma o, bütün türk dünyasında oxunurdu, aydın olurdu. Bu baxımdan təklifim ondan ibarətdir ki, həm yazılarımızda, həm da nişığımızda ortaq türk dilində olan sözləri istifadə edək və bir-birimizi başa düşək.

Əlbəttə, türk dili deyəndə, Türkiyə türkçəsini nəzərdə tuturuq. Bu, reallıqdır. Bir konfrans gediriksə, deyirik ki, konfransın dili rus, ingilis və Türkiyə türkçəsidir, türk dilidir. Yəni türk dilində çıxış edən insanlar, istər Orta Asiyadan olsun, istərsə də dünyanın başqa yerindən olsun, çıxış etmək istəyən Türkiyə türkçəsi ilə məruzəsini göndərir. Beləcə, istər-istəməz bu qarşısalınmaz proses gedir.

**— Azərbaycan və Türkiyə türkçəsi bir-birinə daha asan qovuşa bilər, zənnimcə. Türkiyənin ucqar bölgəlerinin dili ilə Azərbay-**

## **can dili daha çox oxşardır, məsələn...**

– Dil siniflənməsi ölkələrin sərhədləri kimi deyil. Yəni, dövlətlərin coğrafi sərhədləri ilə dillərin təsnifikasi eyni olmur. Məsələn, Türkiyənin İstanbul türkçəsi ilə, tutaq ki, İğdırda danışılan türkçə eyni deyil. Bu, əlbəttə ki, Azərbaycan sahəsinə aiddir. Çünkü ortaq bir oğuz dili var. Türkiyənin özünün içərisində Doğu Anadolu – Şərqi Anadolu Azərbaycan sahəsinə aiddir. Dil xüsusiyyəti də bunu göstərir.

**– Bəs, ümumiyyətlə, bu proses davamlı olarsa, müəyyən zamandan sonra türk dilinin beynəlxalq dilə çevriləməsi üçün əsaslar nə qədər möhkəmdir?**

– Bu, dil siyasetində asılı olan bir şeydir. Əlbəttə, bir də turkdilli ölkələrin siyasi və iqtisadi baxımdan nə qədər güclü olması ilə əlaqədar bir məsələdir. İngilis dili niyə dünya dilidir? Çünkü inkişaf etmiş ölkələrin dilidir...

**– Yəni bu ideyanın həyata keçirilməsi bilavasitə türk dilinin daha geniş coğrafi məkanda yayılması, istifadə olunmasına bağlı deyil.**

– Əlbəttə, bu, bilavasitə dillə bağlı olan məsələ deyil. Universitetlərdə ingilis dilində təhsil alanlar araşdırma sahəsində, tutaq ki, ingilis dilli mənbələrdən istifadə edirlər. Azərbaycan dilində təhsil alanlar isə Azərbaycan dilində əlçatan mənbələr olmadığına görə türk dilində ədəbiyyatlara müraciət edirlər. Yəni o baxımdan dedim ki, türk dilinin Azərbaycanda və regionda öyrənilməsi qarşısalınmaz bir prosesdir, çünki elmi ədəbiyyatın böyük hissəsi türk dilindədir.

Gəlin baxaq ki, bu gün o elmi ədəbiyyat Azərbaycan dilinə nə qədər tərcümə olunur? Elmi ədəbiyyatlar Azərbaycan dilinə çox az tərcümə olunur. Amma Türkiyədə elmin, demək olar ki, istənilən sahəsində türk dilində mənbə var. Və mənə elə gəlir ki, ali məktəblər baxımından xüsusilə ali məktəbdəki müəllimlər özləri bu istiqamətdə yeni elmi ədəbiyyata çıxış, yeniliklə-

ri izləmək, alternativ ədəbiyyat tapmaq istiqamətində işləməlidirlər. Çünkü sadəcə Azərbaycan dilindəki ədəbiyyatla siz tələbəni çox irəli apara bilməzsiniz. Bu bir reallıqdır ki, Azərbaycan dilindəki dərsliklər ali məktəblər üçün çox deyil. Çoxu Sovet dövründə məhz Sovet pedaqogikasına uyğun yazılmış kitablardır.

**– Çox haqlısınız. Ali məktəb müəllimlərinin əksəriyyətinə məlum olan, tələbəyə məsləhət gördükleri dərsliklər Sovet dövrünün məhsullarıdır. Məsələn, jurnalistikanın nəzəriyyəsi ilə bağlı ancaq V.Voroşilovun yazdığı kitablara müraciət edirlər.**

– Yəni bu o deməkdir ki, gənc müəllimlər, gənc ziyahılar türk dilindəki elmi ədəbiyyatdan xəbərsizdir. Mənim stolumun üstündəki dərsliklərə nəzərə salsanız, üç dildə kitab görəcəksiniz. Amma çoxu türk dilindədir və bu, bizim universitetin kitabxanasında da belədir. Çünkü müəllimləri yönləndiririk ki, Azərbaycan dilində ədəbiyyat tapmırınsa, yenişilikləri türk dilində izleyin, bu kitablara müraciət edin, araşdırın. İngilis dilində kitabları oxumaq daha çətindir, başa düşmək daha çətindir. Ona görə də tələbələrin qarşısına seçim qoyruq ki, baxın, təhsilin idarə olunmasına dair ingiliscə də kitab var, türk dilində də. Hər iki kitabın məlumat, yanaşma, metodologiya, demək olar ki, eynidir. Hansından istəyirsiniz, ondan öyrənin. Tələbələrin əksəriyyəti istəristəməz türk dilində olana meyillidir. Və onlar imtahan işini yazarkən baxırsınız ki, məhz ortaq türk dilində yazıblar. Çünkü oxuduqları ədəbiyyat Türkiyə türkcəsindədir və tədris dilimiz Azərbaycan dilindədir, onlar ortaq türk dilində yazılırlar. Oxuduğu mənbə ilə danışlığı dili birləşdirərək, ortaq türk dilini bu şəkildə yaradırlar. Yəni, mənçə, digər ali məktəblərdə də bu yöndə təbliğat olsa, nəticə əldə etmək olar.

**– Layihə çərçivəsində müsahiblərimiz türk dilinin regionda hakimliyini siyasi və iqtisadi məqamlarla əlaqələndirirlər. Bu, danılmazdır. Ancaq məsələn, Aziz Sancar elm sahəsi üzrə Türkiyəyə “Nobel” gətirdi. Üstə-**

**lik, o, bu sahə üzrə Nobel mükafatı alan ilk türkdür və bu, böyük səs-küy doğurdu. Bunun özü belə, sizcə, türk dilinə, türk dünyasına maraq oyatmaqdə güclü amil deyilmə?**

— Əlbəttə, güclü amildir. Dilin populyarlaşması, mənə elə gəlir ki, birinci növbədə elmin inkişafı ilə bağlıdır. Yəni Türkiyə türkcəsinin regionda daha da populyar olmasının əsas səbəbi ciddi elmi ədəbiyyatın olmasıdır. Elmin inkişafı - dilin inkişafı deməkdir.

Baxın, mən özüm Türkiyədə təhsil almışam, Türkiyə türkcəsinin ortaq türk dili olmasına qarşı deyiləm, amma siz bu fikri birbaşa səsləndirdiyiniz zaman qarşı tərəfi istər-istəməz qıçıqlandırıraq. Amma siz başqa aspektlərdə bunu bir fakt kimi qoyduğunuz zaman qarşınızda kı şəxs başqa çıxış yolu olduğunu görmür.

Elm və təhsil ciddi faktordur. Türk dilinin regionda hakim dil olduğunu göstərəcək faktorlardan biridir. Bu gün görün nə qədər Azərbaycan gənci Türkiyədə təhsil alır. Bu, özü sevindirici haldır. Yəni “ortaq türk dilinin yaranması qarşısalınmaz prosesdir” deyəndə bunu nəzərdə tuturuq.

**— Elza xanım, bəs dünya xalqlarının Azərbaycan dilinə münasibəti sizi qane edirmi?**

— Bilirsiniz, hər hansı xarici ölkədə, tutaq ki, Azərbaycan dilində danışığınızı

desəniz, onlar sizi tam olaraq başa düşməyəcəklər. Desəniz ki, bu, türk dillərindən biridir, onda daha geniş bir aspektdə başa düşülür. Biz də dilimizi tanıtmaq, sevdirmək məqsədilə universitetimizdə başqa ölkələrdən gələn xarici tələbələrə Azərbaycan dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənmə şərti qoyuruq. Yəni bu dörd fənni xarici tələbələr Azərbaycanda keçirlər. Ümumilikdə tədris dili ingilis dilindədir, bu, öz yerində, amma bu tələbələr Azərbaycanda bu dörd fənnin vasitəsilə bizim maddi-mənəvi dəyərlərimizi öyrənmiş olurlar. Necə ki, bir xarici ölkəyə təhsil almağa getdiyimiz zaman tədris ingilis dilində belə olsa, yerli dili öyrənirik, eyni şəkildə bu siyaset bizim universitetlərimizdə aparılsısa, Azərbaycan dili dünyada daha çox tanınacaq. Həmçinin, şərt qoyulsun və Azərbaycan dilini bilməyən xaricilərə Azərbaycan vətəndaşlığı verilməsin. Zənnimcə, bunnun da böyük rolу olar.

Bu gün deyə bilmərik ki, Azərbaycan dilı dünyada tanınır. Türk dili daha çox tanınır. Türk mənşəli sözlərin hesabına dilimizi daha da zənginləşdirə bilərik. Dilimizi bu şəkildə zənginləşdiriyimiz zaman, mənə elə gəlir ki, regionda ortaqtır türk dili formalaşmış olacaq.

<http://xeber365.com/haber-dilimizi-bilm-y-nl-r-az-rbaycan-v-t-ndasligi-verilm-sin---dekandan-t-klif-9812.html#Kalibri>

## INTERVIEW OF 'KHAZAR'S DEAN TO XEBER365.COM NEWS WEBSITE

On August 1, 2017, xeber365.com website together with musavat.com website released an article, entitled ‘Those who do not know our language should not be given Azerbaijani citizenship – dean’s proposal’ by Dr. Elza Samadli, the dean of School of Education, within the framework of a new project of making Turkish language a common language in the region.

The interview can be read via this link: <http://xeber365.com/haber-dilimizi-bilm-y-nl-r-az-rbaycan-v-t-ndasligi-verilm-sin---dekandan-t-klif-9812.html#Kalibri>